

TƏSVİRİ

The [chain plate diesel drying machine](#) fasiləsiz xətt çay istehsalı üçün uyğundur, bu da əmək xərclərinə xeyli qənaət edir. O, yüksək keyfiyyətli dizel yanacaqlarından və yüksək səmərəli istilik mübadiləsi cihazlarından istifadə edir, kiçik istilik itkisi və maşının sürətli qızdırılması. Üç yüksək güclü yüksək hava axını mühərriki ilə, maşının içərisindəki isti və rütubətli havanı tez bir zamanda çıxara bilər və həmçinin isti hava dövriyyəsi cihazına malikdir, bu da maşının içərisində temperatur dəyişikliyi effektiv şəkildə azalda bilər və yanacaq xərclərini xeyli qənaət edir..

Maşın dizel yağı ilə qızdırılır və 250 litrlik böyük tutumlu yanacaq çəni pulsuz verilir. Maşının bir saatda ölçülmüş yanacaq sərfiyyəti cəmi 6,5 litr/saatdır (24 kvadratmetr), yanacağın qiyməti isə son dərəcə aşağıdır.

Maşın müxtəlif çay istehsalı üçün hava həcmi və qurutma müddətini tənzimləyə, çayın tamamilə qurudulmasını təmin edə bilər. Və daxili quruluşu optimallaşdırın, aşağı səs-küy, material düşən zaman çaya ən kiçik zərər. Əmin olun ki, çayın yaxşı rəngi, yaxşı dadı, keyfiyyəti yüksək olsun.

Bu maşın təkcə çayı deyil, həm də meyvə, tərəvəz, ət, dəniz məhsulları və s. kimi müxtəlif qidaları quruda bilər. Lazım olduqda xüsusi paslanmayan polad üslubları və xüsusi maşın ölçülərini dəstəkləyir.

ÜSTÜNLÜK

1. Yaponiyadan gətirilən dizel mühərriki yüksək istilik səmərəliliyinə, enerjiyə qənaətə və ətraf mühitin mühafizəsinə nail olmaq üçün yanacağın tam yanmasını təmin etmək üçün dəqiq kompüter proqramı nəzarəti ilə istifadə olunur;
2. Ən son isti qaz bərpa texnologiyasından istifadə edərək, mexaniki istilik sürətli, istilik itkisi kiçikdir;
3. Ən son CNC punching texnologiyasından istifadə edərək, mesh düzdür, hava keçiriciliyi yaxşıdır, su buxarının ötürülmə sürəti sürətlidir, çəndə su yığılmır, qurutma materialının rənginin daha təzə yaşıl olmasını təmin edir;
4. Bütün maşın güclüdür, görünüşü səxavətlidir, xətlər sərt, yeni ultra aşağı bunker dizaynı, sabit və praktiki, boşaldılması asan, yüksək iş səmərəliliyi; eyni zamanda yüksək keyfiyyətli hissələri, yeni mikrokompüter avtomatik idarəetməsi, istifadəsi asan, sabit keyfiyyəti ilə vaxta və səyə qənaət edir və materiallarınızı qurutmaq üçün ideal maşındır.

TƏTBİQ

[Belt Type Tea Leaf Dryer](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	10-30 Dəqiqə
Yaşıl çay	10-30 Dəqiqə
Ağ çay	10-30 Dəqiqə
Oolong çayı	10-30 Dəqiqə
Bitki mənşəli çay	10-30 Dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Diesel Heating Belt Type Tea Leaf Dryer](#) spesifikasiya siyahısı:

Model	DL-6CHL-CY20	
Ölçü	4640×2120×2230 mm	
Gərginlik	220V / 380V	
Qurutma sahəsi	20 m ²	
Qurutma lövhəsi sonra	6	
Qurutma vaxtı	8-90 dəqiqə	
Qızdırıcı element	Dizel yanacağı	
Yanacaq	Dizel yağı	
Fan motoru	Güc	2,2 KVt
	Sürət	1400 rpm
	Gərginlik	220 V
Sürücü motor	Güc	1,5 KVt
	Sürət	1400 rpm
	Gərginlik	220 V
Yem motoru	Güc	0,55 kvT
	Sürət	1400 rpm
	Gərginlik	220 V
Yaş çayın nəmliyi	≈ 50%	
Qurudulmuş çayın nəmliyi	≤5%	
Saatda m ² başına çəki itkisi	2,5 kq	
Yaş çay tutumu	105 kq/saat	
Qurudulmuş çay tutumu	55 kq/saat	

Hamısının spesifikasiyası [Diesel Heating Belt Type Tea Leaf Dryer](#) .

Model	Qurutma sahəsi	Tutum (yaş çay)	Çıxış (Quru çay)
6CHL-CY10	10 m ²	42 kq/saat	22 kq/saat
6CHL-CY16	16 m ²	90 kq/saat	50 kq/saat
6CHL-CY20	20 m ²	105 kq/saat	55 kq/saat
6CHL-CY24	24 m ²	140 kq/saat	75 kq/saat
6CHL-CY30	30 m ²	190 kq/saat	100 kq/saat
6CHL-CY32	32 m ²	210 kq/saat	110 kq/saat
6CHL-CY40	40 m ²	295 kq/saat	155 kq/saat
6CHL-CY50	50 m ²	420 kq/saat	220 kq/saat
6CHL-CY60	60 m ²	570 kq/saat	300 kq/saat

Yuxarıdakı məlumat mənbəyi: yerli boş yarpaqlı çayımız, yaş çayın nəmliyi: ≈ 50%, quru

çayın nəmliyi : $\leq 5\%$.

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR

Assistant
...Deli Tea Machine

1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59. 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100.

Chain Plate Tea Dryer DL-6CHL-CY20

Diesel / Gas Heating
Drying Area : 20m²
For All Kind Tea



Wet Tea : 250 kg/h
Dried Tea : 140 kg/h

L:526cm W:212cm H:223cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəyə klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓